

Azərsun Holding MMC və onun törəmə müəssisələri

31 dekabr 2015-cü il tarixində başa çatan il üzrə
konsolidə edilmiş maliyyə hesabatları

Müstəqil auditorların hesabatı
Azərsun Holding MMC və onun törəmə müəssisələrinin səhmdarlarına

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat üzrə hesabat

Biz Azərsun Holding haqqında və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2015-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də, əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin icmalından ibarət olan maliyyə hesabatlarının auditin aparmışığı.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında rəhbərliyin məsuliyyəti

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Auditorların məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən bu maliyyə hesabatlarına dair rəy verməkdən ibarətdir. Biz audit yoxlamasını Beynəlxalq audit standartları əsasında aparmışığı. Standartların tələbinə görə, biz etik tələblərə riayət etməli və audit maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmadığına dair qənaətbəxş əminlik yaranacaq şəkildə planlaşdırmalı və aparmalıyıq.

Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də saxtakarlıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditorlar müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və obyektiv şəkildə təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirirlər. Bundan əlavə, audit yoxlamasına mövcud mühasibat siyasətinin uyğunluğunun və rəhbərliyin mühasibat təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, audit rəyimizi bildirmək üçün kifayət qədər və müvafiq audit sübutları əldə etmişik.

Müstəqil auditorların hesabatı (davamı)

Azərsun Holding MMC və onun törəmə müəssisələrinin səhmdarlarına (davamı)

Rəy

Bizim fikrimizcə, bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2015-ci ildə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq ilin sonuna olan maliyyə vəziyyətinin, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətinin düzgün və ədalətli təsvirini verir.



Grant Thornton
Dubay, BƏƏ

24 may 2016

Azərsun Holding MMC və onun törəmə müəssisələri
Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2015-cü il tarixinə

Aktivlər	Qeyd	2015	2014
		AZN	AZN
Uzunmüddətli aktivlər			
Qeyri-maddi aktivlər	5	151,226	156,760
Torpaq, tikili və avadanlıqlar	6	129,986,917	130,776,763
Bioloji aktivlər	7	6,709,187	5,986,310
Törəmə müəssisələrə investisiyalar	8	267,460	262,460
Asılı müəssisəyə investisiya	9	2,133,677	2,293,513
İnvestisiya əmlakı	10	5,179,857	5,488,188
Satış üçün mövcud olan investisiyalar	12	500	5,500
Təxirə salınmış vergi üzrə aktivlər	28	9,925,608	4,141,335
		<u>154,354,432</u>	<u>149,110,829</u>
Cari aktivlər			
Bioloji aktivlər	7	-	89,710
Mal-material ehtiyatları	13	212,650,504	174,461,667
Ticarət və digər debitor borcları	14	59,924,980	59,513,110
Əlaqəli tərəflərdən alınacaq məbləğlər	15	35,094,137	32,432,431
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	16	6,138,234	8,659,095
		<u>313,807,855</u>	<u>275,156,013</u>
Cəmi aktivlər		<u>468,162,287</u>	<u>424,266,842</u>
Kapital və öhdəliklər			
Kapital			
Ana müəssisənin təsisçilərinə aid kapital:			
Nizamnamə kapitalı	17	72,521,587	72,521,587
Bölüşdürülməmiş mənfəət		107,355,928	95,360,623
		<u>179,877,515</u>	<u>167,882,210</u>
Qeyri-nəzarət iştirak payı		1,821,197	(110,751)
Cəmi kapital		<u>181,698,712</u>	<u>167,771,459</u>

Azərsun Holding MMC və onun törəmə müəssisələri
Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat (davamı)
31 dekabr 2015-cü il tarixinə

	Qeyd	2015 AZN	2014 AZN
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	18	74,087,802	93,530,717
Maliyyə icarəsi üzrə öhdəliklər	19	133,381	101,181
Maliyyə icarəsi üzrə təxirə salınmış mənfəət	20	87,900	46,740
Təxirə salınmış vergi öhdəlikləri	28	27,982	110,856
		<u>74,337,065</u>	<u>93,789,494</u>
Cari öhdəliklər			
Ticarət və digər kreditör borcları	21	20,503,249	7,733,914
Əlaqəli tərəflərin qarşısında öhdəliklər	15	130,525,828	76,358,200
Borc vəsaitləri	18	54,476,110	71,759,122
Maliyyə icarəsi üzrə öhdəliklər	19	21,409	32,725
Maliyyə icarəsi üzrə təxirə salınmış mənfəət	20	21,582	21,377
Mənfəət vergisi üzrə kreditör borcu	28	6,578,332	6,800,551
		<u>212,126,510</u>	<u>162,705,889</u>
		<u>286,463,575</u>	<u>256,495,383</u>
Cəmi öhdəliklər			
CƏMI KAPITAL VƏ ÖHDƏLİKLƏR		<u>468,162,287</u>	<u>424,266,842</u>

31 dekabr 2015-cü il tarixində başa çatan il üzrə konsolidə edilmiş hazırkı maliyyə hesabatları (o cümlədən, müqayisəli rəqəmlər) İdarə Heyəti tərəfindən 5 may 2016-ci il tarixində təsdiq edilmiş və onların adından imzalanmışdır:

Abdolbari Gözəl
Direktor

Savaş Uzan Mehmet
Direktor

Azərsun Holding MMC və onun törəmə müəssisələri
Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş məcmu gəlir haqqında hesabat
31 dekabr 2015-cü il tarixində başa çatan il üzrə

	Qeyd	2015 AZN	2014 AZN
Gəlir	22	309,528,712	300,017,539
Satışların və xidmətlərin maya dəyəri	23	(212,632,744)	(228,891,646)
Məcmu mənfəət		96,895,968	71,125,893
Satış və paylaşdırma xərcləri	24	(5,278,183)	(6,757,838)
İnzibati və ümumi xərclər	25	(44,238,395)	(41,347,584)
Maliyyə xərcləri – xalis	26	(4,483,403)	(4,666,469)
Bioloji aktivlərin ədalətli dəyərinin hesablanmasıdan gəlir/(zərər)	7	67,302	(240,332)
Asılı müəssisəyə investisiyadan mənfəət payı	9	2,131,227	39,875
Məzənnə xərci - xalis		(37,540,299)	-
Digər gəlir – xalis	27	2,334,292	1,585,538
Vergidən əvvəl il üzrə mənfəət		9,888,509	19,739,083
Mənfəət vergisi	28	1,113,822	(3,570,419)
İl üzrə mənfəət		11,002,331	16,168,664
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		11,002,331	16,168,664
İl üzrə mənfəət aiddir:			
Ana Şirkətin təsisçilərinə		10,963,834	16,130,218
Qeyri-nəzarət payına		38,497	38,446
		11,002,331	16,168,664
İl üzrə cəmi məcmu gəlirə aiddir:			
Ana Şirkətin təsisçilərinə		10,963,834	16,130,218
Qeyri-nəzarət payına		38,497	38,446
		11,002,331	16,168,664

Azərsun Holding MMC və onun törəmə müəssisələri
Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2015-cü il tarixində başa çatan il üzrə

	Nizamnamə kapitalı AZN	Bölüşdürülməmiş mənfəət AZN	Cəmi əsas şirkətin sahibinə aid AZN	Qeyri-nəzarət iştirak payı AZN	Cəmi kapital AZN
1 yanvar 2014-cü il tarixinə qalıq	72,509,316	79,230,405	151,739,721	(149,197)	151,590,524
<i>Təsisçilərlə əməliyyat:</i>					
Nizamnamə kapitalının buraxılması	12,271	-	12,271	-	12,271
Cəmi məcmu gəlir	-	16,130,218	16,130,218	38,446	16,168,664
31 dekabr 2014-cü il tarixinə qalıq	72,521,587	95,360,623	167,882,210	(110,751)	167,771,459
<i>Təsisçilərlə əməliyyat:</i>					
Törəmə müəssisələrin əlavə olunması	-	923,677	923,677	-	923,677
Törəmə müəssisələrin silinməsi	-	107,794	107,794	-	107,794
Qeyri –nəzarət iştirak payında artım	-	-	-	1,893,451	1,893,451
Cəmi ümumi gəlir	-	10,963,834	10,963,834	38,497	11,002,331
31 dekabr 2015-cü il tarixinə qalıq	72,521,587	107,355,928	179,877,515	1,821,197	181,698,712

Azərsun Holding MMC və onun törəmə müəssisələri
Konsolidə edilmiş maliyyə hesabatları

Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2015-cü il tarixində başa çatan il üzrə

	Qeyd	2015 AZN	2014 AZN
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri			
Vergidən əvvəl il üzrə mənfəət		9,888,511	19,739,083
Qeyri-pul maddələrinə düzəlişlər	29	10,922,195	12,626,357
Dövriyyə kapitalında xalis dəyişikliklər	29	24,185,462	(41,524,574)
		<u>44,996,168</u>	<u>(9,159,134)</u>
Ödənilmiş mənfəət vergisi	28	(4,975,546)	(4,245,187)
Əməliyyat fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri		<u>40,020,622</u>	<u>(13,404,321)</u>
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitləri			
Qeyri-maddi aktivlərin alınması		(22,289)	(79,529)
Torpaq, tikili və avadanlıqların alınması	6	(14,108,568)	(27,646,665)
Torpaq, tikili və avadanlıqların xaric edilməsindən əldə edilən mədaxil		4,521,454	881,820
Bioloji aktivlərin alınması	7	(957,317)	(4,911,577)
Törəmə müəssisələrə investisiyaların yatırılması (konsolidə edilməmiş)		-	(115,001)
Asılı müəssisələrdə investisiyaların silinməsindən daxilolmalar		2,291,062	-
Alınmış dividendlər		698,658	79,389
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		<u>(7,577,000)</u>	<u>(31,791,563)</u>
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Nizamnamə kapitalının emissiyasından mədaxil		-	12,271
Borc vəsaitlərindən mədaxil		17,135,797	59,939,000
Borc öhdəliklərinin qaytarılması		(53,861,724)	(14,697,971)
Maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi		20,884	(974,390)
Maliyyə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		<u>(36,705,043)</u>	<u>44,278,910</u>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis dəyişiklik		(4,261,421)	(916,974)
İlin əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri		<u>7,200,223</u>	<u>8,117,197</u>
İlin sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	16	<u>2,938,802</u>	<u>7,200,223</u>